

MÜRAFİƏ VƏKİLLƏRİNİN HEKAYƏTİ

(ŞƏHRİ-TƏBRİZDƏ)

*Təmsili-guzarışı-əcib ki, keyfiyyəti üç məclisdə
bəyan olubitmamə yetir.*

ƏFRADİ-ƏHLİ-MƏCALİS

Səkinə xanım – mərhum Hacı Qafurun bacısı, on səkkiz yaşında, qız.

Gülsəba – onun qaravaşı.

Əziz bəy – onun sevgilisi və adaxlısı.

Zeynəb – Hacı Qafurun mütə siğəsilə olan arvadı.

Yeddiyalıq tifil – onun oğlu.

Ağa Abbas – onun qardaşı.

Zübeydə – Səkinə xanımın bibisi.

Ağa Həsən – tacir.

Ağa Mərdan – vəkili-mürafıə, halvaçı oğlu.

Ağa Səlman – vəkili-mürafıə, ələkçi oğlu.

Ağa Kərim – miyançı, dəllalbaşı.

Dörd nəfər sərbaz – Bədəl və Qəhrəman və Qəffar və Nəzər adlı.

Hacı Rəcəbəli – darugeyi-bazari-Təbriz, dörd nəfər əmələsi ilə – Həp o və Şeyda və Qurbanəli və Hənifə adlı.

Hakimi-şərəf.

Haşıyənişanı-məhkəməyi-mürafıə – Ağa Rəhim və Ağa Cabbar və Ağa Bəşir və Ağa Səttar adlı.

Şahzadənin fərraşı – Nəsir.

Hakimi-şərin nökəri – Əsəd.

Şahzadənin fərraşbaşısı.

ƏVVƏLİMCI MƏCLİS

Əvvəlimci möclis vəqf olur Təbriz şəhərində, Bağışlı küçəsində, Hacı Qafurun imarətində. Onun bacısı Səkinə xanım pəncərə qabağında durub, qaravaşı Gülsəbəni çağırır.

Səkinə xanım. Gülsəba, Gülsəba, huy!

Gülsəba (*daxıl olur*). Nə buyurursan, xanım?

Səkinə xanım. Gülsəba, heç bilirsən ki, mənim bu bığışa qarادışım arvadı başıma nə iş gətiribdir?

Gülsəba. Xeyr, xanım, bilmirəm.

Səkinə xanım. Hakimi-şərəf adam göndərib bildiribdir ki, qarادışından qalan pulları mənə verməsin ki, mənim ilə onun davası var;

o pul gərək ona yetişə. Gülsəba, belə iş olurmu? Vallah, mən bilmirəm ki, tari yanında nə günahın sahibiyəm ki, həmişə bir səbəb düşər, mənim bəxtim bağlanar.

Gülsəba. Xanım, nə cəhət belə güman edirsən?

Səkinə xanım. Gülsəba, özün bilirsən ki, mən Əziz bəydən ötrü biixtiyaram. Biçarə iki il sərasər mərhum qardaşımı yalvardı ki, məni ona versin; vermedi ki, əhli-zələmə oğludur. İndi ki, qardaşım ölüb, ixtiyarım düşüb öz əlimə; istirdim ki, qardaşımızdan qalan pulu alıb, tədarükümü görüb arzuma çatam. Bu bihəya qardaşımın arvadı mənə müddəi çıxıb, pulun yetişməyini təxirə saldı. Gərək indi dava çəkməyə məşğul olam.

Gülsəba. Xanım, qardaşın arvadının məgər irsdə payı var?

Səkinə xanım. Xeyr, heç payı yoxdur. O, qardaşımı kəbinli arvad deyildi ki, irs apara. Övladı yoxdu ki, irsə şərik ola. Heç bilmirəm ki, nə səbəbə mən müddəi çıxıbdır?

Gülsəba. Xanım, inşallah bir iş bacara bilməz. Mənə bir nəzir elə dua edim, Allah tez sənin bu işinə feysəl versin, arzuna yetirsin.

Səkinə xanım. Nə nəzir edim?

Gülsəba. Nəzir elə ki, işin tamam olub pul yetişsə, mənim də toy xarcımı çəkib ərə verəsən.

Səkinə xanım. Çox yaxşı, dua elə, davamız tez qurtarsın, səni də əre verrəm. İndi dur, get Əziz bəyi bura çağır, görün bu işə nə bina qoyur. Hakimişər adam göndərib mənə xəbər edibdir ki, vəkil tutub mürəafiyyət göndərim. İndi Əziz bəydən başqa mənim bir adamım yoxdur. Biz Təbrizdə qəribik, əgərçi, bir bibim var; amma arvad tayfasının əlindən nə iş gələcək?

Gülsəba tez çölə çıxıb geri qayıdır.

Gülsəba. Əziz bəy özü gəlir.

Səkinə xanım pəncərəni salır, bu halda Əziz bəy içəri girir.

Əziz bəy (*tünd*). Səkinə xanım, axır mənim günümü bu yerə yetirdin!

Səkinə xanım (*təəccüblə*). Əziz bəy, məgər nə vaqe olubdur acıqlanmışan?

Əziz bəy. Səkinə xanım, sən bilirsən ki, mən iki ildir məktəbdən çıxıb, sənin dərdi-əşqinə giriftar olub Təbrizdən ayaq bir yana

qoya bilməmişəm! Nə qədər ki, sənin qardaşın mənə sitəm edib məni səndən uzaq eləməyə çalışırdı, o qədər mənim məhəbbətim artıb, onun cövr və cəfasına səbr edib dayanmışam; bu ümidlə ki, sənin vüsalın mənə müyəssər olacaq. İndi ki, vüslət zamanı yaxınlaşış, arzuma çatmaq ümidi xəyalımı xoş edib aram tutmuşam, istəyirlər ki, genə məni bədbəxt etsinlər.

Səkinə xanım. Nə danışırsan? Vazeh danış görüm mətləbin nədir? Anlamıram nə deyirsən?

Əziz bəy. Necə anlamırsan? Məgər sənin xəbərin yoxdur? Dünən Ağa Həsən tacir malikütüccərin və kəndxudanın və Molla Bağırin arvadını bibin yanına elçi göndərib, səni xastkarlıq edibdir və bibin də söz veribdir ki, səni ona versin.

Səkinə xanım. Bibim boş söyləyibdir. Kimdir onun sözünə baxan!

Əziz bəy. Xeyr, bu sözlər ilə mən sakit olmanam. Ya gərək bu saatda bibini çağırıb mənim qulağım eşidə-eşidə deyəsən ki, sən Ağa Həsənə getməyəcəksən, yainki gərək bu gün mən Ağa Həsəni öldürəm! Nə karədir bir arşın ölçən mənim adaxlıma göz tikə! Vallah bu saat gedib bu xəncər ilə onun bağırsaqlarını ayağına dolaram!

Səkinə xanım. Çox yaxşı, mən bu saatda bibimi çağırıb deyərəm ki, mən Ağa Həsənə gedən deyiləm. Bibim gələndə sən gir o biri otağa, öz qulağınla eşit. Gülsəba!

Gülsəba. Bəli!

Səkinə xanım. Gülsəba, get bibimi bura çağır! (*Gülsəba gedir*). Yaxşı, indi de görüm, biz kimi vəkil tutaq?

Əziz bəy. Nə işdən ötrü?

Səkinə xanım. Necə nə işdən ötrü? Axır eşidibsən ki, qardaşım arvadı qardaşımdan qalan irsə müddəi çıxıb, məni mürafəyə çağırır.

Əziz bəy. Bəli, eșitmişəm! İndi ağlım başımda yoxdur, bibin gəlsin getsin, sonra mən vəkil taparam.

Bu halda ayaq tappiltisi gelir. Əziz bəy girir o biri otağa. Səkinə xanımın bibisi Zübəydə içəri daxil olur.

Səkinə xanım. Səlam-əleyk, bibi!

Zübəydə. Əleykəssəlam, Səkinə! Nə qayırrırsan, əhvalın yaxşıdırımı?

Səkinə xanım. Yaxşı deyil, bibi! Sənə mən nə zaman izn vermişəm ki, məni Ağa Həsənə verəsən? Mənim bu saatda nə atam var, nə anam, nə qardaşım; özüm öz vəkiliməm.

Zübdə. Utan, utan! Qız uşağına yaraşmaz ki, böyüyünün yanında belə danışa! Sənin nə vecinə? Sənə ər lazımdır, hər kəsə verirlər, ona gedərsən!

Səkinə xanım. Xeyr, danışacağam! Dəxi mən ixtiyarımı əldən verən deyiləm. Məni heç kəsə vermək olmaz.

Zübdə. Bəs, balam, ərə getməyəcəksən?

Səkinə xanım. Yox!

Zübdə (*təbəssüm ilə*). Çox sənin kimiləri “Yox” deyibdir, amma genə gedibdir.

Səkinə xanım. Mən zarafat eləmirəm, bibi! Vallah, mən Ağa Həsənə gedən deyiləm! Bu niyyətlərdən düş!

Zübdə. Olmaz, əzizim, qardaşım qızı! Təbrizin mötəbər adamlarını bizə düşmən elərsən.

Səkinə xanım. Cəhənnəmə düşmən olsunlar! Ağa Həsəndən mənim zəhləm gedir!

Zübdə. Niyə?

Səkinə xanım. Nadürüst adamdır!

Zübdə. Nadürüst adamdır özgələrinə. Bizə görə yaxşıdır. Ticarətdə səriştəsi var, dövləti var. Pul qazanmaqda zirəkdir. Təbrizin tamam mötəbərləri ilə aşna, dost və qohumdur. Dəxi bundan artıq əri hardan tapacaqsan?

Səkinə xanım. Ağa Həsən istir məni başdan ayağadək cavar-hirə də tuta, mən ona gedən deyiləm. Get ona bildir ki, bu niyyətdən düşsün!

Zübdə. Bu heç vaxt olan iş deyil! Sən nə karəsən ki, mənim sözümdən çıxasan? Kişi Təbrizin mütəşəxxis adamlarının arvadlarını mənim yanımı göndərmişdi. Mən uşaq deyiləm. Mənim ağlım qəbul elədi ki, ona getmək sənin məsləhətindir. Ona söz verdim. İndi istir-sən ki, mənim Təbriz arvadlarının içinde bir pulluq edəsən? Axır mənim də özümə görə adım, abrim var!

Səkinə xanım. Sənin adına və abrina zərər yetişməsin deyən, mən gərək ömrüm olduqca özümü qara günlü edim? Qəribə təklif edirsən mənə, bibi! Vallah, istər aləm tufana gedə, mən Ağa Həsənə gedən deyiləm! Mən deyirəm ki, sən ona bildir ki, bu niyyətdən

düşsün! Yoxsa, vallah, özüm onu çağırırdıb beş yüz söyüş üzünə qarşı deyərəm. Onu itdən biabır edərəm!

Zübəy də (*ikiəlli üzünü cirib*). Bıy, zamananız çevrilsin, ay qızlar! Üzlərində bir tike həya və şərm qalmayıbdır. Səkinə, mən sənin kimi qızıl-qırmızı qız görməmişəm. Bizim də axır qızlıq zamanımız var idi; həyadan baş qaldırıb böyüyümüzün üzünə baxa bilməzdik. Sizin üzünüzün susuzluğundandırkı, Təbrizdə vəba və taun əskik olmur!

Səkinə xanım. Xeyr, vəba və taun haramzadə kişilərin nadü-rüslüyündəndir. O nadürüst oğlu altmış min tümən adın eşidib, onun üçün məni istəməyə talib olubdur! Yoxsa o məni sevdiyindən ki, almaq istəmir. Əgər o məni alan idi, niyə qardaşım sağlığı heç bir ağız açmadı?

Zübəy də. Qardaşın sağlığı bəlkə arvad almaq fikrində deyildi. Altmış min tümən nəqlin yaxşı yadına saldın. Ağa Həsənə getməsən, bilirsənmi ki, altmış min tümən batar?

Səkinə xanım. Niyə batır?

Zübəy də. Ondan ötrü ki, o da gedər qardaşın arvadına kömək elər. Dostları və qohumları ilə onun işinə çalışar, sənin haqqını itirərlər.

Səkinə xanım. Yaxşı imiş. Dəxi mən bilmirəm ki, bir mütə¹ necə gələlib mənə irsdə şərīk olacaq. Məgər ölkədə haqq və hesab yoxdur?

Zübəy də. A balam, xalqın hiyləsindən nə baş aćmaq olur? Hacı Rəhim arvadının Hacı Rəhimin dövlətində nə haqqı var idi ki, on iki min tümən pul, bir həmmam onun oğlu Ağa Rzadan alıb o arvada verdilər? Vəkili hiylə ilə bir hibənamə² dürüst edib göstərdi ki, Hacı Rəhim sağlığında arvadına on iki min tümən, bir həmmam hibə edibdir. Beş-altı nəfər də bu xüsusda şəhadət elədi. Biçarə Ağa Rzadan çığırda-çıbırda o qədər pul aldılar, o arvada verdilər. Amma tamam Təbrizə məlum oldu ki, bu iş məhz hiylədir. Sən məgər Ağa Rzadan zorlusən ki, fəryadı heç bir yere çatmadı? Təbrizin şeytan fikir vəkilərinin hiyləsindən heç baş çıxarmaq olurmu?

Səkinə xanım. Mənim haqqım yerli-dibli batsa da, mən Ağa Həsənə gedən deyiləm! Get ona bildir ki, qız razı olmur!

Zübəy də. Səkinə, nə danışırsan? Mən sənin fikrini bilirəm! Sənin qərəzin budur ki, gedəsən Əziz bəyə, o əhli-zələmədən³ töreyənə, tamam ölülərimizin ruhunu özünə qarğadasan. Bizim qanımızı əhli-zələmə qanına qarışdırısan. Belə iş heç bizim ocağımızda görükübdürmü? Mömin və müttəqi tacırın qızı nədir, əhli-zələməyə getdi nədir?!

Səkinə xanım. Hamı Allah bəndəsidir. Əziz bəyin dədəsi əhli-zələmə idi; Özü ki, hələ divan qulluğuna girməyibdir? Nə məlumdur ki, o da əhli-zələmə olacaq?

Zübəydə. Nə təfavütü? Nütfəsi ki, əhli-zələmə nütfəsidir.

Səkinə xanım. Sənə nə məlumdur ki, mən Əziz bəyə gedəcəyəm? Nə ona gedirəm nə başqasına; oturacağam evimdə. Sən dur get, mənim sifarişimi Ağa Həsənə yetir!

Zübəydə. Sən qız uşaqlısan, ağlın başında yoxdur, öz xeyrini anlamırsan! Mən ona gedib deyən deyiləm ki, qız razı olmur. Səni vermişəm, gedəcəksən, artıq danışma! (*Dururaya yola düşür*).

Səkinə xanım (*suznaq*). Vay, dədəm vay, bu nə danışır!

Zübəydə qapıdan çıxır, uzaqlaşır. Əziz bəy o biri otaqdan içəri girir.

Əziz bəy. İndi gördün mənim iztirabım yerində idi. Ya yox? Mən gedirəm.

Səkinə xanım. Hara?

Əziz bəy. Gedirəm o nadürüst oğlu Ağa Həsəni cəzasına yetirməyə, dəxi məndə tab yoxdur!

Səkinə xanım. Nə söyləyirsən? Sən dayan, getmə, əlindən xəta çıxar. Mən özüm bu saatda o nadürüst oğlunu çağırıb deyəcəyəm ki, bu xəyaldan düşsün. Gülsəba! (*Gülsəba hazır olur*). Gülsəba, get Ağa Həsən tacirə xəlvət de ki, səni çox vacib işdən ötrü ünas tayfasından bir şəxs çağırır. Adımı nişan vermə. (*Gülsəba gedir*). Əziz bəy, vallah, sən hələ lap uşaqlısan! Bir güzgüyə bax, gör gözlərin acıqdan qan çanağına dönübdür. Niyə belə kəmhövsələlik edirsən? Bu nadürüst oğlu ki, məni güc ilə alıb aparmayacaqdır!

Əziz bəy. Hamı sözün doğrudur, amma çifayda ürək aram tutmur.

Bu halda ayaq tappiltisi gəlir. Əziz bəy girir o birisi otağa. Səkinə xanım üzün bürüyür, oturur. Gülsəba və Ağa Həsən içəri girirlər.

Ağə Həsən. Səlam-əleyk.

Səkinə xanım (*ahəstə*). Əleyküməssəlam. Ağə Həsən qardaş, bilirsən ki, mən kiməm?

Ağə Həsən. Xeyr, xanım, bilmirəm.

Səkinə xanım. Ağə Həsən, mən Hacı Qafurun bacısı Səkinəyəm.

Ağə Həsən (*təəccüb ilə*). Bəli, xanım, tanıdım. Fərmayışını buyur! Mən sənin bəndənəm, qulunam!

Səkinə xanım. Xeyr, Ağa Həsən, sən mənim nə bəndəmsən, nə qulumsan! Sən axirət dünya mənim qardaşım ol. Məndən əl çək! Səni bundan ötrü çağırımişam. Sözüm sənə budur.

Ağa Həsən (*heyrətə düşüb*). Xanım, niyə məni bəndəliyə qəbul etmirsən? Məndən nə xəta baş veribdir?

Səkinə xanım. Heç bir xəta baş verməyiibdir. Söz açıq gərək: sən məndən ötrü bibimin yanına elçi göndəribsən, o da əbəs yerə razi olub, söz veribdir. Amma, əzizim, mən deyirəm ki, sənə gedən deyi-ləm! Bu xəyaldan düş, bundan sonra bu sözləri ağızına alıb danışma.

Ağa Həsən. Xanım, bir səbəbini bildirəydin ki, mən niyə sizin iltifatınıza və mərhəmətinizə layiq olmuram?

Səkinə xanım. Səbəbi öz yanımızdadır. Ancaq sözüm budur ki, məndən əl çək!

Ağa Həsən. Xanım, nə təqsir məndən sadir olubdur ki, məni özündən uzaq edirsən?

Səkinə xanım. Qardaş, heç bir təqsir sadir olmuyubdur. İndi mən özüm öz vəkiliməm. Mən sənə getmək istəmirəm! Mən səni sevmirəm! Könüllə ki, güc yoxdur?

Ağa Həsən. Xanım, bu söz sənə çox zərər gətirər, belə buyurma! Səkinə xanım. Bilirəm nə deyirsin, hər nə bilirsən elə, əlin-dən gələni əsirgəmə! Əsirgəsən, namərdən!

Ağa Həsən. Sonra peşman olarsan. Bir fikir elə ki, nə sözlər mənənə buyurursan...

Səkinə xanım. Fikir yeri deyil. Get bildiyin elə! Eləməsən, səndən əskik adam yoxdur.

Ağa Həsən (*darılıb*). Yaxşı, sənə mən bir oyun tutum ki, tamam dastanlarda deyilsin, ölündək dadı damağından getməsin! (*Ayağa durur*).

Səkinə xanım. Get, get! Səndən qorxan səndən əskikdir! Əlindən gələni beş qaba çək!

Ağa Həsən gedir. Səkinə xanım və Əziz bəy.

Səkinə xanım. Di indi bir fikir elə, kimi vəkil edək? Bir düş-mən də özümüzə artırdıq.

Əziz bəy. Belə düşmənlərdən yüzü olsun. Yüz qarğaya bir sapın daşı! Bu saatda gedərəm, şahzadəyə bu əhvalatı müfəssələn bildirəm. Özü bu işə tədbir eləsin.

Səkinə xanım. Şahzadə ki, mürafiyə mane olmaz; genə gərək bir vəkil ola.

Əziz bəy. Şahzadə mürafiyə mane olmaz, amma Ağa Həsən kimi nadürütlərin hiyləsini və zərərini dəf edə bilər. Gərək bu işi şahzadəyə bildirəm. Mənim atam onun yanında çox qulluq edibdir. Mənim xatırımı istəyir və vədə edibdir ki, mənə xidmət rücu edib vəzifə qərardad eləsin və atamın tiyul¹⁴ kəndləri də mənə vaguzar etsin.

Səkinə xanım. Səlah budur ki, əvvəl bir vəkil tutaq, sonra bu əhvalatı şahzadəyə məlum edəsən ki, o da haqqı kömək eləsin.

Əziz bəy. Çox yaxşı. Vəkil kimi tutaq?

Bu halda Gülsəba içəri girir.

Gülsəba. Qapıda bir kişi durubdur; deyir ki, mən gərək Səkinə xanım ilə danışam. Bir kişi tayfası varmı ki, aralıqda vasitə ola, çox vacib əmr var.

Səkinə xanım. Əcəb oldu. Əziz bəy də burdadır. Get çağır gəlsin, görək nə deyir.

Gülsəba gedir.

Əziz bəy. Hər gələn məni görək sənin yanında görə?

Səkinə xanım. Nə bilirlər ki, sən kimsən? Elə güman edərlər ki, sən mənim yaxın qohumumsan.

Ağa Kərim içəri girir, Səkinə xanım çadırşəbə bürünür.

Ağa Kərim. Səlam-əleyküm!

Əziz bəy. Əleykəssəlam. Xoş gəlibssən. Buyur əyləş!

Ağa Kərim bir tərefdə oturub Əziz bəyə mütəvəccəh olur.

Ağa Kərim. Məxdum, ismi-şərifinizi buyurun.

Əziz bəy. Mənim adım Əziz bəydir.

Ağa Kərim. Mübarək addır. Əziz bəy, mən sizinlə göftgu edim, Səkinə xanım da eşitsin.

Əziz bəy. Buyur, Səkinə xanımın özü ilə də göftku edə bilərsən. Onu özgə qızlar ayağına aparma. Yeri gələndə o özü də danış-maqdan çəkinən və qısqanan deyil.

Ağa Kərim. Vallah, çox yaxşı eləyir. Əziz bəy, məlum ola ki, mənə Ağa Kərim dəllalbaşı deyərlər. Mən mərhum Hacı Qafur ilə çox

dost idim. İndi bu saatda bir işdən ötrü Ağa Mərdan halvaçı oğlunun yanında idim. Birdən tacir Ağa Həsən içəri girdi, səlam verib dedii ki, Ağa Mərdan, eşitmişəm Hacı Qafurun arvadı Zeynəbin vəkilisən. Mənim bu işdə sənə çox köməyim dəyəcək. İstirəm səninlə xəlvət danışam. Mən gördüm ki, olar danışacaqlar, çölə çıxdım və bildim ki, olarin tədbiri Səkinə xanımın ədavəti üçündür. Cün Hacı Qafur ilə duz-cörək yemişdim, o xatirə geldim ki, bu işdən Səkinə xanımı xəbərdar edim.

Səkinə xanım. Çox-çox raziyam. Ağa Kərim ki, aşnalığı unutmuyub, öz dostunun bacısını belə vaxtlarda yad edirsən!

Ağa Kərim. Əlbəttə, xanım, dostluq belə vaxtlarda lazımdır. Çünkü Ağa Mərdan yerin-göyun haramzadasıdır. Mən özümə vacib bildim ki, piş əz vəqt sizi onun hiyləgarlığından xəbərdar edim. Yoxsa iş işdən keçər, sonra çarə tapılmaz.

Səkinə xanım. Ağa Mərdan mənə nə eyleyəcək, Ağa Kərim?

Aşa Kərim. Nə eyləyəcək? Axır eşitdim ki, qardaşın arvadına vəkil olubdur, onun tərəfindən mürafəiyə duracaq. Belə işlərdə o, çox mahirdir. Onunla bacarmaq çox müşküldür.

Səkinə xanım. Mürafəiyə durub nə eləyəcək? Qardaşımın övladı yoxdur ki, puluna varis ola; arvadı da ki, ona varis ola bilməz; çünkü mütədir, belə işdə Ağa Mərdan və ya başqa düşmən mənə nə zərər yetirə biləcək?

Aşa Kərim. Xanım, sizin təcrübəniz belə işlərdə azdır. Ağa Mərdan hər nə istəsə, ona yol tapar; onun müqabilində gərək qəflət eləməmək.

Səkinə xanım. Necə edək ki, qəflət olmasın?

Aşa Kərim. Məsələn, vəkillərinizi mənə tanıdın ki, kimdir. Mən onu Ağa Mərdanın bir para hiyləsindən başa sallam. İşdə huşyar olar, qəflət eləməz.

Səkinə xanım. Bizim hələ heç vekilimiz məlum deyil.

Aşa Kərim. Necə məlum deyil? Bəs bu işdə vəkil tutmuyubsunuz?

Səkinə xanım. Xeyr, bilmirik kimi vəkil tutaq. Elə özümüz də bu fikirdəyik.

Əziz bəy. Doğrudan, Aşa Kərim, heç bir adam bilirsənmi ki, biziə tanıdasan, onu bu işdə vəkil tutaq?

Aşa Kərim. Xeyr, xatirimə bir belə adam gəlmir ki, Aşa Mərdana hərif ola. Bəs mən elə bilirdim ki, sizin vəkiliniz hazırlırı.

Əziz bəy. Xeyr, hazır deyil, axtarırdıq ki, bir kamil adam tapaqlar vəkil edək. Bir fikir elə gör xatırınə bir adam düşürmü?

Ağa Kərim. Vallah, heç bir kamil adam fikrimə gölmir. Adam çoxdur, amma Ağa Mərdana hərif ola bilməz. Ba! Bir adam fikrimə düşdü, əgər razı ola; çünkü vəkil olmaqdan neçə zamandır əl çəkibdir. Ancaq məgər Ağa Mərdana o hərif ola bilər.

Səkinə xanım, O kimdir?

Ağa Kərim. Ağa Səlman ələkçi oğlu. Əgər razı olsa, onu vəkil edin

Səkinə xanım, Onunla kim görüssün, danışın?

A ğ a K ē r i m . Başqa adam lazım deyil, xanım. Onu çağırın bura, özünüz danışın. Olur ki, sizin nəfəsinizin təsirindən razı ola. Ünas tayfasının nəfəsində başqa təsir olur.

Səkinə xanım. Bəs olmazmı onu bura göndərəsən. Ağa Kərim?

Ağır Kərim. Xeyr, xanım, ayrı adam göndər. Mən bir çəzi işdən ötrü onunla küsülüyəm.

Səkina xanım. Baş ona sən necə bir para zad təlim edərsən?

Ağa Kərim. Özgə vəkil olsaydı, mənim təlimim lazımdı. Amma Ağa Səlmana mənim təlimim lazımdı. O özü şeytana papuş tikər. Mən əgərçi ondan narazıyam, amma hünərini danmaq olmaz. Təki sizin işiniz əmələ gəlsin.

Əziz həy, Mənim özüm bu saatda gedərəm, onu çağırram.

Səkinə xanım, Cox yaxsı, bəs get.

Əziz bəy və Ağa Kərim ayağa durub getmək istirlər.

Ağə Kərim, Xudahafız, xanım!

Səkinə xanım. Xoş gəldin, Ağa Kərim. Mən sənin bu yaxşılığıni hec vaxt unutmayağam!

Əziz bəy və Ağa Kərim gedirlər.

Səkinə xanım. Gülsəba, yerə bir döşək sal, dalısına bir püstü qoy!

Gülsəba tez döşəyi salır, püstünü qoyur. Bu halda ayaq tappiltisi gəlir. Əziz bəy və Ağa Səlman içəri girirlər. Yuxarıda Səkinə xanım oturub, Gülsəba böyründə ayaq üstə durubdur.

Ağrı Selman, Selam-əleyk!

Səkinə xanım. Əleykəssəlam. Ağə Səlman, xoş gəldin, səfər gətirdin, buyur əyləş!

İşarə edir, döşək üstə Ağa Səlman oturur, ondan aşağıda Əziz bəy əyləşir.

Səkinə xanım (*nazik səs ilə*). Ağa Səlman, mən Hacı Qafurun bacısıyam. Ümidim budur ki, məni qızlığa qəbul edib, mənim bu dar günümdə köməyini məndən əsirgəməyəsən.

Ağə Səlman. Xanım, buyur görüm mətləbin nədir.

Səkinə xanım. Ağə Səlman, özünüzə məlumdur ki, altı-yeddi ay bundan irəli Təbrizə vəba düşmək səbəbilə tamam xalq qaçıb dağılmışdı. Qardaşım Hacı Qafur bir təvəkküllü adam idi. Dedi ki, mən heç tərəfə gedən deyiləm. Amma bərai-ehtiyat tamam pulunu ki, altmış min təmən idi, sandıqlar içində aparib şahid və sübut ilə hakimi-şərə tapşırı ki, əgər əhyana mən ölsəm, bu pulu sonra mənim hər kəs şəri varisim qalsa, ona rədd elə. Hakimi-şər haman məbləği götürüb, sair xalq kimi, o da şəhərdən çıxıb başqa yerə getdi. Bizim qonşularımız da tamam uzaqlaşdırılar. Bizim evdə qaldı bir qardaşım, bir onun mütəsi və bir də mən. İttifaqən qardaşım naxos oldu, bir kimse yox idi, məgər şəhərdə difan tərəfindən bir dəstə sərbaz qoymuşdular ki, hər evi yoxlaşınlar, ölünləri qəbiristana nəql etsinlər. O gün sərbazlardan dördü bizim evə gəldi. Qardaşım onlara dedi ki, mən ölürem, mənim bir bacımdan başqa dünyada bir varisim qalmır. Mən ölündən sonra, məni qəbiristana nəql edin. Qardaşım allahın rəhmətinə getdi. İndi qardaşımın arvadı ki, mütədir və ona heç irs yetişməz, istiyir ki, mənim qardaşımı varis ola, mənim ilə mürafətə dura. Ağə mərdən halvaçı oğlu ona vəkil olubdur. Təvəqqə edirəm ki, zəhmət qəbul edib bu işdə sən də mənə vəkil olasan.

Ağə Səlman. Səkinə xanım, mən vəkil olmaqdan əl çəkmişəm. Dəxi bir kimsənəyə vəkil olmuram.

Səkinə xanım. Ağə Səlman, bu iş çox tez qurtarası işdir. Az müddətdə mürafiəsi tamam olur. Əgər qardaşımın dilindən şahid lazımlı olsa, o sərbazları şahid göstərə bilərsən. Təvəqqə edirəm ki, mənim xatirim üçün bu işi boynundan tullamayasan.

Ağə Səlman. O sərbazların adı və məkanı sizə məlumdurmu?

Səkinə xanım. Bəli, Əziz bəy kağızda oların adlarını və yerlərini yazıb sənə təslim edər.

Ağə Səlman. İndi ki təvəqqə edirsən, qəbul edərəm. Ümidim budur ki, uzun iş olmasın. Yoxsa mənə çox məəttəl olmaq mümkün deyil.

Səkinə xanım. Xeyr, inşallah bir gündə qurtaracaqdır. Ağa Səlman, həmin bu bir gün zəhmətin üçün sənə beş yüz təmən həqqül-nəfəs vədə edirəm.

Ağ a Səlman. Onsuz da olar. Xanım, mən məhz sənin xatırın üçün bu işə iqdam edirəm. Tamah ucundan deyil.

Səkinə xanım. Bilirəm, Ağ a Səlman, bu məbləği mən ancaq sənin uşaqlarına cib xərci verirəm.

Ağ a Səlman. Xanım, indi məni mürəxxəs buyur, gedim sərbazları görün. Əhvalat xəbər alıñ ki, mürəfiə vaxtında şəhadətlərini əda etsinlər və siz də mənim adıma vəkalətnamə yazdırıb göndərin.

Səkinə xanım. Çox yaxşı, hazır edib göndərrəm. Amma, Ağ a Səlman, deyirlər ki, Ağ a Mərdan çox mühil adamdır. Onun hiyləsin-dən qafil olmayasan.

Ağ a Səlman. Xatircəm ol, onun hiyləsi mənə kar eləməz. Əziz bəy, o sərbazların adlarını və yerlərini, yaz, mənə göndər.

Əziz bəy. Çox yaxşı, bir saatdan sonra yetişər.

Ağ a Səlman durub gedir. Əziz bəy və Səkinə xanım.

Əziz bəy. Mən də durub gedim, əhvalatı şahzadəyə bildirim.

Səkinə xanım. Otur, sərbazların adların, yerlərin kağıza yaz, Ağ a Səlmana göndər, sonra get.

Əziz bəy oturur yazmağə.

Pərdə salınır

İKİMCİ MƏCLİS

İkimci məclis vaqə olur Ağ a Mərdan halvaçı oğlunun evində.

Ağ a Mərdan (*yalqız*). Görəsən Ağ a Kərim niyə gec gəldi? Bəlkə Ağ a Səlmanın vəkillik işi onu əyliyibdir? Əgər bu iş mən deyən kimi baş tutsa, Təbrizdə mənim şöhrətim ərş-i-fələkə çıxacaq! Külli pula çatdığimdən başqa, yəni vaqıən bu vəkillik bir tükənməz xəzinədir, yollarını bilənə. Əlhəmdüllah ki, mənim bu xüsusda qüsürum yoxdur.

Bu halda qapı açıldı. Ağa Kərim içəri girir.

Ağ a Kərim (*bəşəşət ilə*). Səlam-əleyk! İşləri bitirdim, müştu-lugumu ver!

Ağ a Mərdan (*təbəssüm ilə*). Yəqin?

Ağ a Kərim. Sənin canın üçün, bir növ ilə səni Hacı Qafurun arvadının yanında nəzərə verdim ki, əger özün də orda olsaydin, öz haqqında müştəbeh olardın. Dədim ki, bu saatda hakimi-şər yanında Ağ a Mərdandan mötəbər kimsənə yoxdur. Onun bir sözü iki olmaz. Dərخanədə də ancaq o mərufdur. Hətta şahzadə hüzuruna da həmişə bir para işlər üçün gediş-gelişi var. İş bilməkdə də Əflatuni-əsrrdir.⁵ Gərək o hər necə desə, onun sözündən çıxmayanın və heç vahimə və ehtiyat etmiyəsən ki, ancaq onun tədbiri ilə sən Hacı Qafurun dövlətinə malik ola bilərsən. Yoxsa sənin bu ırsə heç haqqın yoxdur. Arvad özü də və qardaşı Ağ a Abbas da razı oldular. İndi bu saatda gələcəklər sənin yanına ki, hər nə desək, ona əməl etsinlər.

Ağ a Mərdan. Çox yaxşı, Ağ a Səlmanı da o tərəfə vəkil etdirə bildinmi?

Ağ a Kərim. Bəli, bu saatda Ağ a Səlman Səkinə xanımın yanındadır. Ordan qurtarib bura gələcək.

Ağ a Mərdan. Mərhəba, Ağ a Kərim, vallah sənin dilində cadu əsəri var. Xub, hələ bir de görünüm Hacı Qafurun arvadı göyçəkdirmi!

Ağ a Kərim. Nə eyliyəcəksən?

Ağ a Mərdan. Nə eyliyəcəyəm, gəlsə allam. Mənə gəlməzmi?

Ağ a Kərim. Nə bilim, gələrmi? Sənin bir az vaxtin keçibdir. Arvad cahıldır.

Ağ a Mərdan. Xeyr, Ağ a Kərim, sən ölüsən, mənim çəndən vaxtımı keçməyibdir. Mən indi düz əlli bir yaşındayam.

Ağ a Kərim. Belə bilirəm, yetmişdə də olarsan.

Ağ a Mərdan. Xeyr, sənin canın üçün, bilirsənmi mən havaxt anadan olmuşam? Təbrizin böyük zəlzələsindən bir il sonra.

Ağ a Kərim. Sənin ki arvadın var.

Ağ a Mərdan. Mən ki arvadsızlıqdan istəmirəm onu alam. Deyirəm ki, Allah qoysa əgər bu dövləti o arvadın adına Hacı Qafurun bacısının əlindən çıxarsaq, dəxi arvad niyə özgəsinə getsin? Arvadı da mən allam, dövləti də mənim əlimdə olsun. Elə sənin səlahin da budur, özgəsindən sənə nə xeyir olacaq?

Ağa Kərim. Əlbəttə, bu surətdə göyçək oldu, ya olmadı, nə təfa-vütü, qoy olsun ifritə, gəlsə algilən. Amma yaman deyil, ağlım kəsmir ki, səni bəyənə.

Ağa Mərdan. Yəni mən necəyəm?

Ağa Kərim. Özün bilmirsən, sir-sifətin çəndan məqbul deyil.

Aşa Mərdan. A kişi, mən sənin gözündə necə görükürəm? Qoy bir aynaya baxım. (*Bədənnüma aynaya baxır*). Ağa Kərim, sən allah, mənim haramda sən eyib görürsən? Əgər dişlərimin tökülməyin deyir-sən, nüzüldən töküldübdir, qocalıqdan deyil. Ovurdularım bir az çuxura düşübdür, amma çəndan da məlum olmur, saqqal üstünü örtübdür.

Aşa Kərim. Di yaxşı, bəsdir, otur aşağı, indi arvad gələr.

Aşa Mərdan. Səbr elə, bir tirmə küləcəmi geyim, mahud cüb-bəmə bürünüm, saqqalımı darıyım. (*Başlayır dediklərini eləməyə*).

Aşa Kərim. A kişi, niyə lazımdır bu zadalar, otur aşağı.

Aşa Mərdan. Xeyr, çox lazımdır! Bizim arvadlarımız həmişə üzlərini kişilərdən gizlərlər. Amma özləri kişilərə baxmağa biixtiyar-dılar. Məni Hacı Qafurun arvadı yaraşlıq görsə, əlbəttə, artıcaq sayar. Sözümüz artıcaq təsiri olar. Bəlkə xoşuna da gəlim.

Aşa Mərdan libasını geyib, saqqalını darayıb oturur. Bu halda qapı açılır. Hacı Qafurun arvadı Zeynəb və qardaşı Aşa Abbas içəri girirlər.

Aşa Abbas. Səlam-əleyküm!

Aşa Mərdan. Əleyküm-səlam, xoş gəldiniz, səfa gətirdiniz! Buyurun, əyləşin.

Hacı Qafurun arvadı üzün bürümüş və qardaşı otururlar.

Aşa Mərdan. Aşa Abbas, mən səninlə danışım, Zeynəb xanım da qulaq assın, yeri gələndə cavab versin. Hacı Qafur ölü indi altı aydır. Söz gərək bizim aramızda aşkar ola. Hamı bilir ki, Zeynəb xanım Hacı Qafurun daimi mənkuhəsi deyil, onun dövlətindən irs hesabında hərgiz hissəsi yoxdur. Amma mən bu keyfiyyəti bilib Aşa Kərimi sizin yanınıza göndərdim və məlum elədim ki, əgər siz mənim sözümdən çıxmasanız və mənim tədbirimə əməl eləsəniz, mən belə elərəm ki, bu dövlət Zeynəb xanıma çatar. Çünkü Hacı Qafurun bacısının bir köməyi və əlindən iş gələn əqrəbası yoxdur. Ancaq o qızın bir cavan namizədi var, o da mürafə işində mənə hərif ola bilməz və siz də mənim rəyimə razı olub hakimi-şər yanına adam gön-

dərib bildiribsiniz ki, Hacı Qafur tapşırığı pulu onun bacısına verməsin ki, onunla iddianız var. Hakimi-şər pulu saxlayıb, sizə və Hacı Qafurun bacısına bildirib ki, vəkil tutub, mürafiyə əyləşib, davanzı teyy edəsiniz. İndi mən özüm sizin vəkilinizəm. Amma Zeynəb xanım gərək mənim hər sözümüz, hər tədbirimə əməl etsin ki, bu iş əncam tapa.

Ağa Abbas. Əlbəttə, onsuz ki, olmaz. Buyurun görək Zeynəb xanımı təklifin nədir?

Ağa Mərdan. Əvvələn, Zeynəb xanım gərək bu saatda bir para məxaric üçün beş yüz təmən mənə pul verə ki, axırda da hesaba daxil elərik. Özü Ağa Kərimə bildiribdir ki, Hacı Qafurun ölündən sonra sandıqda min təmən var idi və bacısı da bilmirdi, onu götürübdür.

Zeynəb xanım. Müzayiqə yoxdur, başqa təkliflərini bildir.

Aşa Mərdan. ikinci təklif budur ki, gərək Hacı Qafurun dövlətinin yarısına qane olasan, yəni o dövlətdən ki, altmış min təməndir, otuz min təmən sənin olsun və qalan yarısı otuz min təmən mənim və Ağa Kərimin və başqa yoldaş və köməkçimizin olsun.

Zeynəb xanım. Vay aman, nə çox istirsən, Ağa Mərdan!

Aşa Mərdan. Hərgiz çox deyil, xanım! Bu ırsə sənin heç haqqın yoxdur. Bu otuz min təmən də mənancaq sənə bağlışayıram.

Zeynəb xanım. Necə haqqım yoxdur? Mən illər ilə zəhmət çəkib Hacı Qafurun evində oturmuşam. Tamam pul sandıqlarının haçarı mənim əlimdə olurdu. Hacı Qafurun sağlığında onun bacısının beş abbası ixtiyarı çatmadı, amma mən hər nə qədər istəsəydim xərc edərdim. İndi necə oldu ki, mən gərək qıraqda qalam, pulları bu diləram çəngi götürə, gedə bir qızıl-qırmızı oğlana, yeyə, içə, kef edə?

Aşa Mərdan. Mürafiədə bu sözlərə qulaq asmazlar.

Zeynəb xanım. Necə qulaq asmazlar? Mürafiə edənin məgər insafi yoxdur? On ildən artıq bu dövlət mənim əlimdə idi. İndi gərək mən ondan binəsib olam?

Aşa Mərdan. Bəli, indi gərək ondan binəsib olasan. Sözümüz qulaq as, yarısına qane ol! Yoxsa o dövlətin bir fülusuna da haqqın yoxdur. Ağa Abbas mətləbi başa düşər ki, mən dediyim söz haqdır.

Aşa Abbas. Yaxşı, razıyıq. Başqa təklifin nədir?

Aşa Mərdan. Üçüncü təklifim budur ki, Zeynəb xanım gərək məclisi-mürafiədə hazır olub otura və hakimi-şər hüzurunda iqrar edə ki, Hacı Qafurdan bir yeddi aylıq bir oğlu var.

Zeynəb xanım. Vay, dədəm vay! Ağa Mərdan, bu çox çətin təklifdir. Mən yalandan necə deyim ki, mənim yeddi aylıq oğlum var?

Ağa Mərdan. Heç çətin deyil. Hacı Qafurun sağlığında sən hamilə idin. Öləndən bir ay irəli bir oğlan doğubəsn; indi yeddi aylıqdır. Bunu deməyə nə var?

Zeynəb xanım. Ağa Mərdan, mən səni özümə ata bilirəm. Sənin heç sözündən çıxmağı bacarmanam. Amma bu təklif çox müşküldür. Mən uşaq doğmamışam. Deməzlərmi bəs uşağın hanı?

Ağa Mərdan. Bu xüsusda qəm çəkmə! Uşaq hazırlıdır və sən hamilə idin, onu doğubsan. Uşağı sənin və Hacı Qafurun qucağında görənlər də var. Sən bu cəhətdən ehtiyat eləmə. Sən ancaq iqrar edərsən, özgələri təsdiq edər.

Zeynəb xanım. Allahı sevirsən, Ağa Mərdan, bir ayrı təklif elə! Mən necə bu yalanı iqrar edim? Vallah, mənim üzümdən gəlməz ki, bu sözü deyəm.

Ağa Mərdan. Qəribə söz danışırsan! Heç bilmirəm niyə üzündən gəlmir bu sözü deyəsən? Heç bilmirəm nədən utanırsan? Xub, aləm bilir ki, doğmaq arvad tayfasının peşəsidir. Utanmaq nədir? Balıq istəyən gərək canın soyuq sudan qorumaya. Gərək bu iqrarı edəsən, başqa çarə yoxdur.

Zeynəb xanım. Bu iqrardan qərəzin nədir, Ağa Mərdan?

Ağa Mərdan. Qərəzim odur ki, Hacı Qafurun dövləti sənə yetişsin. Bu mətləbin əncamına bundan başqa əlac tapılmaz, ondan ötrü ki, sən onun varisi ola bilməzsən. Amma sənin oğlun onun şəri varisidir. Oğlan vücudunu sübuta yetirəndən sonra, tamam dövlət ona yetişər. O vaxt da mən çox asanlıqla özümü ona qəyyum edərəm. Sonra ki, bir beş-altı ay keçər, söhbət sallıq ki, sənin uşağın vəfat etdi. O sürətdə tamam dövlət şərən sənə müntəqil olar. Yarısını sən götürərsən və yarısını mən.

Zeynəb xanım. A başına dönüm, belə yalan işi yetirmək olarmı?

Ağa Mərdan. Yeritmək olmazdı, əgər Hacı Qafurun bacısının köməyi olsayıdı. İndi onun kimsənəsi yoxdur ki, bizim qabağımızda söz danışa. Əgər Ağa Həsən tacirə getsəydi, genə bu iş çətin idi. İndi Ağa Həsən də və onun güclü əqrabası da o qızı düşmən olublar. Hamisi istir ki, bu dövlət ona çatmasın. Qız qalib yalnız, ancaq bir cavan namizədilə ki, əlindən heç bir iş gəlməz.

Zeynəb xanım. Bəs o dediyin uşaq hardadır?
Ağa Mərdan. Bu saatda görərsən. Ağa Kərim, uşağı o biri
otaqda dayədən al gətir.

Ağa Kərim gedir.

Zeynəb xanım. Uşağı dayə əmizir?
Aşa Mərdan. Xeyr, anası əmizir. Amma sənin dayəndir dəxi.
Aşa Kərim uşaq əlində qayıdır. Aşa Mərdan uşağı alır, verir Zeynəb xanıma.
Aşa Mərdan. Al, budur sənin oğlun! Görürsənmi, gözü, qaşı
lap Hacı Qafurun gözü, qaşıdır.
Zeynəb xanım. Vallah deyəsən ki, elə oxşuyur; amma qorxu-
ram mürəfiyə vaxtında dilim tutula, deyə bilməyəm.

Aşa Mərdan. Zeynab xanım, səbəbi odur ki, özün inanmışsan
ki, bunu sən doğubsan. Əvvələn, özün gərək inanasan ki, bu sənin oğlun-
dur. Yoxsa, əlbəttə, mürəfiyə məclisində karıxarsan, dilin tutular.
Vahimə eləmə, söz ver ki, belə iqrar edəsən.

Zeynəb xanım. Bəli, söz verirəm, əgər bacarsam.
Aşa Mərdan. İnstəllah bacararsan. Bəs o yaxşıdır ki, baldızın
tamam dövləti aparıb bir bığı burma oğlana yedirə?

Zeynəb xanım. Doğru deyirsən. Səkinə xanımın vəkili yala-
nımı çıxarmiya.

Aşa Mərdan. Xa-xa-xa!.. Gör kimdən qoxur! Ehtiyat eləmə!
O, heç bir kəlmə də sənin xilafına söz danışmayacaq. Durun gedin,
vəkalətnaməni yazdırın, hazır edin. Sabah gərək mürəfiyə başlanıb
tamam ola. Mənim də indi başqa işlərim var, yanına adamlar gələcək
və Aşa Kərimi də aparın, onunla beş yüz təmən pul göndərin.

Aşa Abbas. Pulları gətirmişik, Aşa Kərim bildirmişdi.

Aşa Mərdan. Di qoyun, gedin.

Aşa Abbas pulları kisədə Aşa Mərdanın qabağına qoyur. Bacısı ilə ayağa durub
getmək isteyir. Bu halda şahzadənin fərraşı Nəsir daxil olur.

Nəsir fərraş. Səlam-əleyküm, Aşa Mərdan! Şahzadə buyurdu
ki, bu axşam bir mənim hüzuruma gəlsin ki, bir vacib işim var, ona
rücu edəcəyəm.

Aşa Mərdan. Ərz elə ki, baş üstə!

Fərraş gedir, sonra hakimi-şərin nökəri Əsəd daxil olur.

Əsəd (*nökəri-hakimi-şər*). Salam-əleyküm, Ağa Mərdan! Ağa buyurur ki, bu gecə Hacı Səminin evində bizim ilə qonaqlığa gedəcəkdirmi? Vacibi iş var. Gərək onunla orada danışam.

Ağa Mərdan. Ərz elə ki, gedəcəyəm.

Ağa Abbas bacısı ilə gedir, Ağa Kərim.

Ağa Kərim. Bu şahzadə fərraşı və hakimi-şər nökəri haradan tapıldılar?

Aşa Mərdan. Mən bilirdim ki, arvad mənim təklifimdən vahimə edəcək. Buların hərəsinə iki sahib-qiran verib, piş əz vaxt hazır eləmişdim ki, gəlib arvadın yanında bu sıfarişləri mənə etsinlər. Arvad bilsin ki, mən şahzadə və hakimi-şər yanında müqərrəbəm. Bir az ürəkli olsun, yoxsa mürəfiyə vaxtında qorxuram iqrara qadir olmaya, rüsvay olaq.

Aşa Kərim. Vallah, yaxşı fikirdir. Amma xeyr, biz mürəfiə vaxtında mülahizə elərik, əgər müyəssər ola, arvadın iqrarını şahidlər-dən sonra sallıq, o vaxt vahimə eləməz.

Aşa Mərdan. Di dur get Hacı Rəcəbəliyə de ki, şahidləri götərsin, gəlsin. Beş yüz tümən onun özünə vədə elə. Əlli tümən nəğd, qalanı nisyə. Şahidlərin hər birisinə de otuz tümən, on beşi nəğd, on beşi nisyə ki, iş tamam olandan sonra verilər. Hacı Rəcəbəli əldə olmasa bu işi aşırmaq olmaz. Yoxsa işin üstünü açar; çox şeytandır. Ondan iş gizlətmək mümkün deyil.

Aşa Kərim. Çox yaxşı, gedim. (*Ayağa durur*).

Aşa Mərdan. Ey, sən allah, bir söz deyirəm: Hacı Qafurun arvadını görəndə öz yanından bir tövr ilə işaretə elə ki, danışiq arasında mənə ata xıtab etməsin; sən ölüsən, ürəyinə ayrı fikir gəlməsin! Elə xoşuma gəlməz ki, arvad tayifəsi mənə xoşaməd üçün ata ləqəbi verə. Nə lazımlı olubdur? Adımı desin.

Aşa Kərim. Yaxşı, yaxşı, bilirom mətləbin nədir! Xatircəm ol, dəxi sənə ata deməz.

Gedir, sonra Aşa Salman daxil olur.

Aşa Salman. Salam-əleyk!

Aşa Mərdan. Əleykəssəlam, necə oldu?

Aşa Salman. Vəkil oldum. İndi fikrin nədir?

Aşa Mərdan. İndi fikrim budur ki, şahidlər hazır edib, mürəfiyə iqdam edək. De görüm, sənə nə vədə elədilər?

Ağa Səlman. Mən dedilər ki, beş yüz tümən sənə həqqül-nəfəs verrik, çünki bizim şahidlərimiz hazırdır və iş vazehdir. Mən də razi oldum.

Ağa Mərdan. Çox yaxşı elədin. İndi görürsən ki, haqq tərəfin-dən çəndən xeyir yoxdur. Amma Hacı Qafurun arvadı otuz min tümən-dən keçir. Bu otuz min tümən sənə, mənə və Ağa Kərimə yetişəcəkdir. Şahidlərin adlarını, yerlərini öyrəndimmi?

Aşa Səlman. Öyrənmişəm. Dörd nəfər sərbazdır; Bədəl, Qəhrəman, Qəffar və Cabbar. Vərci küçəsində olurlar.

Aşa Mərdan. Gərək mən oları bura gətirdib tovlayam ki, xilaf şəhadət etsinlər. Sən gərək gedib olara tapşırasan ki, sədaqət ilə öz şəhadətlərini eləsinlər. Cün sərbaz taifəsi biçizlikdən bir növ firqeyi-suala⁶ daxildir. Olar haman saat soruşacaqlar ki, ağa, sonra bizə nə şəfəqqət edəcəksən? Onda sən de ki, uşaqlarım, belə işlərdə müzd istəmək yaxşı deyil. Allah rızasına gərək şəhadət edəsiniz. Qiymət günü sizə əcri-xeyir yetişər.

Aşa Səlman. Çox yaxşı!

Aşa Mərdan. Heç bilirsənmi sərbazların adəti nə qərar üzrədir?

Aşa Səlman. Bilirom. Olar deyəcəklər ki, biz Hacı Qafurun evinə yetişdik. İki saat vəfatından irəli. Bizə dedi ki, mən Ölürəm, mənim dünyada bir kimsəm yoxdur, məgər bir bacım. Mən ölündən sonra məni dəfn edin.

Aşa Mərdan. Çox yaxşı, gərək sərbazlar bu sözü dəyişib deyə-lər ki, bir aylıq oğlu var idi. İndi dur get!

Aşa Səlman durub gedir.

Aşa Mərdan (yalqız). İnşallah iş yaxşı gəlir. İndi Aşa Kərim, şahidləri gətirən vaxtdır.

Qapı açılır. Aşa Kərim, Hacı Rəcəbəli, daruğə və yanında dörd nəfər adam daxil olurlar.

Hacı Rəcəbəli. Səlam-əleyk!

Aşa Mərdan. Əleykəssəlam, Hacı, tapdınızmı?

Hacı Rəcəbəli. Tapdınızmı?! Guya itirmişdik tapaq? Qəribə sual edirsən, Aşa Mərdan. Bəs məlum ki, məni hələ dürüst tanımirsan.

Aşa Mərdan (Aşa Kərimə kənarda). Aşa Kərim, sən dur get, Aşa Səlman ilə görüş. O nişan verən sərbazları mənim yanımı gətir.

(Sonra Hacı Rəcəbəliyə mütəvəccəh olub). Hacı, mənə nişan ver, görüm ki, bular kimdirler?

Hacı Rəcəbəli. Bu Hepo qumarbazdır ki, dünən Ərdəbildən gəlibdir. Bu qəzvinli Şeydadır ki, gündüz sərraflıq elər, gecə əyyarlıq. Bu da Qurbanəli həmədanlıdır ki, gecə hər iş əlindən gələr, amma gündüzlər bazarda corab satar. Bu da marağalı Hənifədir ki, gündüz qoltuqfürüşluq edər, gecələr mənim yanımda olur.

Ağə Mərdan. Əlhəmdüllah, hamısı yaxşı adamlar imiş, amma Heponun sənəti bir az töhmətlidir. Olar ki, ona gümani-bəd gedə.

Hacı Rəcəbəli. Qorxma, Hepo bir nadürüstür ki, hər sıfətə və hər dona girə bilər. İstirsən bir-iki saatdan sonra bir mütəşəxxis tacir sıfətinə girib yanına gəlsin ki, sən özün də onun haqqında müştəbeh olasan. Məgər bilmirsən ki, bu kimin nütfəsindən əmələ gəlib? Bu, dabanıkəsik Heydərqlunun oğludur ki, gündüz Əhərdə görünüb, gecə iki günlük yol piyada gəlib. Təbrizdə mərhüm qaim-məqamın evindən bir cəvahir mücrüsünü aparıb, genə elə o gecə Əhərə qayıdır; Sübh çağrı karvansarada dalanında yatmış imiş. Aləm tamam heyran qalmışdı onun bu əməlinə. Məhz onun bu hünerinə görə iş açıldından sonra onu öldürməyib ancaq dabanlarını kəsdilər.

Ağə Mərdan. A, dabanıkəsik Heydərqlunun oğlu imiş! Çox yaxşı, amma adını deyişərik. Bular məsaili-şəriyyətlərinə arıfdırlar mı?

Hacı Rəcəbəli. Xatircəm ol! Tamam əhli-savaddırlar. Sən ölüsən, hamısı şeytana papuş tikərlər. Nə günə qalıblar, dördü də hər gün məsciddə camaat namazı qılır.

Ağə Mərdan. Çox yaxşı, indi bilirlərmi ki, gərək nə günə şəhədət etsinlər.

Hacı Rəcəbəli. Xeyr, gərək onu sən özün təlim edəsən.

Ağə Mərdan. Bəli, gərək desinlər ki, Hacı Qafurun vəfatından bir həftə irəli biz dördümüz də axşam çağrı əhli-qübur ziyarətinə gedirdik. Hacı Qafurun qapısından ötəndə gördük durubdur, qucağında bir qundaq. Səlam verib soruşduq ki, Hacı, bu uşaq kimindir? Dedi ki, mənimdir, üç həftədir ki, təvəllüd tapıbdır. Bundan başqa dəxi övladım yoxdur.

Hacı Rəcəbəli (*şahidlərə üzün tutub*). Ay uşaqlar, eşitdinizmi?

Həpo. Bəli, eşitdik!

Ağə Mərdan. Bu tövr deyə biləcəksinizmi?

Hənifə. Əlbəttə, nə çətin sözdür ki, demək müşkül ola!

Ağa Mərdan. Çox raziyam, oğullarım, Allah sizdən razı olsun!
Şeyda. Ağa Mərdan, belə işdən Allah məgər razı olar?

Aşa Mərdan. Niyə razı olmur, əzizim! Əgər əsl işdən xəbərdar olasan, deyərsən ki, razı olar. Biçarə Hacı Qafurun arvadı on il ev və dövlət sahibi olubdur. İndi rəvadırmı evdən, dövlətdən məhrum olsun və bu dövləti bir qızmış qız götürüb bir cövməri əhli-zələmə oğlana yedirsən? Bu səbəbə ki, onu qucacaqdır? Əhli-zələmə bizim üləmməmizin qövlünə görə dərgahi-ilahidən mərduddurlar.

Şeyda. Bəli, doğru deyirsən.

Hacı Rəcəbəli. Aşa Mərdan uşaqların icrətini məlum elə.

Aşa Mərdan. Məgər Aşa Kərim eyləməyiibdir? Hər birisinə otuz təmən və sənə də məlumdur nə yetişəcəkdir.

Hacı Rəcəbəli. Aşa Mərdan, uşaqların icarəsinin yarısı gərək bişəki, yetişə.

Aşa Mərdan. Əlbəttə, siz gedin; iki saatdan sonra Aşa Kərim sizə əlli təmən və uşaqların da icrətlərinin yarısını qulluğunuza gətirir.

Hacı Rəcəbəli. Çox yaxşı, xudahafiz.

Hamısı gedirlər. Sonra qapı açılır, dörd nəfər sərbaz içəri girir Aşa Kərim ilə.

Sərbazlar. Səlam-əleyküm!

Aşa Mərdan. Əleyküməssəlam. Buyurun, oğlanlarım, əyləşin! Siz xoş gəlibsiniz. Sizə zəhmət verdim, bağışlayasınız!

Sərbazlardan birisi. Xeyr ağa, sənin kimi hörmətli kimsənələrin qulluğuna gəlmək bize çox fəxrdır.

Aşa Mərdan. Mərhəba, oğlum! Ədəbli adam dünyada həmişə əziz olar. Çaşt yeyibsinizmi?

Sərbazlar. Xeyr, buraya gəldik, hələ məcalımız olmadı.

Aşa Mərdan. Aşa Kərim, bizim nökərlərdən birisini göndər, bazardan çılovpəzdən dörd nəfər üçün dörd dümərdi boşqabda, yanına qəndabi çılov gətirsin.

Sərbaz. Nə üçün, ağa, zəhmət çəkirsiniz?

Aşa Mərdan. Zəhmət niyə olur, əzizim. İndi çاشt vaxtıdır. Rəvadırmı mənim evimdən ac gedəsiniz?

Sərbaz. Aşa, bize qulluğunuz nədir?

Aşa Mərdan. Oğlum, bir çəndən qulluğum yoxdur. Ancaq bircə kəlmə söz sizdən soruşacağam.

Sərbaz. Buyur, aşa, ikisini soruş!

A ğa M ēr d a n . M ērh um Haci Qafuru sizmi d ēfn etdiniz?

S ērb a z . B ēli, a ğa.

A ğa M ēr d a n – M ērh ēba, o ğlanlarım, sizin cavanm ērdiliyiniz!

Sizin vücudunuz qənimətdir. N ēinki islamın köməyisiz, b ēlkə dar gündə xalqın vecinə d e ancaq siz gəlirsiz. V ēba düşəndə bir mütənəffis T ēb-rizdə qalmamışdı, amma siz öz canınızdan keçib şəhəri buraxmadınız. C ēnab-əqidəsi-ilahi sizə böyük əcr versin! Xub, o ğlanlarım, Haci Qafuru sağ gördünüzümü?

S ērb a z . B ēli, gördük, a ğa!

A ğa M ēr d a n . O vaxtda onun yanında qundaqda onun bir aylıq tifil o ğlunu gördünüzümü?

S ērb a z . Xeyr, a ğa, görmədik.

A ğa M ēr d a n . Olur ki o vaxtda anasının qucağında imiş.

S ērb a z . Xeyr, a ğa, Haci Qafurdan biz soruşduq ki, o ğuldan, uşaqlan nəyin var? Dedi ki, bir bacımdan başqa bir kimsəm yoxdur.

A ğa M ēr d a n . B ēli, olur ki, o ğul bir aylıq tifil olduğu üçün onu hesaba getirməyibdir. Amma uşaqla o vaxtda anasının qucağında imiş. Sizdən başqa özgələri uşağı onun qucağında görüblər. Mən elə bildim ki, b ēlkə siz d e görmüş olasınız. Eybi yoxdur, indi bu xüsusda necə şəhadət edəcəksiniz? Çünkü vərəsə arasında dava bərmeyit vaqe olubdur.

S ērb a z . Biz bildiyimiz kimi şəhadət edəcəyik. Bu xüsusda Haci Qafurun bacısının vəkili d e bizdən soruşdu, bu qərar ilə cavab verdik.

A ğa M ēr d a n . B ēli, indi məlum oldu ki, siz niyə belə danışırıñız; çünkü o haramzadanın, o bidinin a ğzı sizə dəyiibdir. Onun üçün siz uşağın varlığına münkir olursunuz. Yəqin ki, bu xüsusda sizin hər birinizə iyirmi tümən vədə edib yarısını d e pişəki veribdir.

S ērb a z . Xeyr, a ğa, o bizə bir həbbə d e vədə eləməyibdir. Hətta biz ondan bir cüzi xarclıq istədik, dedi ki, şahid gərək biqərəz ola, əcriñizi allahdan istiyin.

A ğa M ēr d a n . Ax, məlun, gör n e mərtəbədə qayım v e xəsis adamdır! Özündən başqa istəmir ki, bir kimsəyə bir həbbə xeyir yetişsin. Yaxşı, almiş min tümənin davasında nahaq işə şəhadət etdirir. Sizin kimi cavanm ērd uşaqların hər birinə bir iyirmi ya otuz tümən cib xarcılığı verməklə can çəkir. Vallah, beləcə məlun olmaz. Allah bəlası versin. İsl i nahaq, özü qayım v e xəsis!

S ērb a z . Necə işi nahaqdır, a ğa?

Ağa Mərdan. Belə nahaqdır ki, aşkara Hacı Qafurun yeddi aylıq oğlunu istir dansın, batırsın və atasından qalan dövləti istir onun bacısına yedirsin. Lakin bu işi Allah götürməz. Uşaq bu saatda hali-heyatdadır. Bunu necə danmaq olar? Mən uşağın vəkiliyəm. Otuz tümən nəzr eləmişəm ki, hər kəs bu tiflin barəsində şəhadət etsə, onun qabağına saniyam. Sizə çox gümanım gəlirdi. Belə bilirdim ki, uşağı görübşünüz, pulları da sayıb hazır qoymuşdum. Amma çifayda, siz deyirsiniz uşaq yadınıza gəlmir; amma olur ki, görsəniz yadınıza düşər. Ağa Kərim, evdən o tifli anası Hacı Qafurun arvadından al, bir bura gətir. (*Ağa Kərim gedir, cəld o biri otaqdan yeddi aylıq qundağı gətirir*). Uşaqlarım, bir dürüst fikrinizə gətirin, olmaz ki, siz bu uşağı görməmiş olasınız! Allaha mürvətdir ki, bu yetimin atasının pulunu özgəsi yesin, bu yetim həsrət ilə qapılarda qalsın? Amma olur ki, siz tələsikdə buna mülətfit olmamış olasınız, çünkü o vaxt bir belə vaxt idi ki, adam öz başını da unudurdu. Ağa Kərim, bu uşağın nəzirini taxçadan al, bura gətir. (*Ağa Kərim tez taxçadan dörd kağıza bükülmüş pulları gətirir. Ağa Mərdanın qabağına qoyur*). Mənim əzizlərim, Allah-taalanın əcrindən başqa ki, bişəki sizə yetişəcək idi, bu yetim bu kağızların hər birisinin içində sizə otuz tümən nəzr edibdir. Bu, o mələn Ağa Səlman kimi deyil ki, həmi nahaq işə təklif edə və həmi xissətdən hes bir zad vermiyə.

Sərbazlardan birisi yoldaşlarından birisinə üzün çevirib.

Bədəl. Qəhrəman, mənim belə yadına gəlir ki, biz Hacı Qafurun yanında olduğumuz saatda bir uşaq səsi gəldi.

Qəhrəman. İndi mənim də fikrimə düşür ki, bucaqda bir arvad oturmuşdu, qucağında bir qundaq var idi.

Qəffar (*sərbazlardan üçüncüüsü*). A kişi, deyəsən mənim də xatirimə gəlir ki, Hacı Qafur dedi ki, o mənim arvadımdır, o uşaq da mənimdir. Bir aydır anadan olubdur.

Nəzər (*sərbazlardan dördüncüüsü*). A kişi, necə bu iş bizim yadımızdan çıxıbdır. Doğrudan, o vaxt adam öz başını da unudarmış. Ay uşaqlar, Hacı Qafur bizə demədimi ki, mənim evimdən, öz arvadımdan və bu tifil uşağımdan muğayat olun? Şəhər xalqı yiğilanadək oğru və əyri bulara əziyət verməsin?

Əvvəlinci sərbaz Bədəl və o biriləri bir yerdə. Bəli, arvadını və oğul-uşağını doğrudan bizə tapşırıdı.

A ğ a M ē r d a n . Allah sizdən razı olsun, oğlanlarım! Mənim də gümanım bu idi ki, bu iş sizin laməhala xatirinizdə olacaqdır. Alın bu yetimin nəzirini özünüzə xarclıq edin! İnsallah mürafiə tamam olandan sonra genə sizin hər birinizə on təmən yetişəcəkdir! Doğruluq heç vaxt daitməz. Oğullarım! Belə ki, mənə söylədiniz, məhkəməyi-mürafiəyə dəxi bu qərar ilə şəhadət edin. Pulları götürün.

S ē r b a z l a r d a n b i r i s i . A ğ a , axır biz A ğ a S ē l m a n a söz vermişik ki, onun tərəfinə şəhadət edək. İndi ona deyəkmi ki, biz ona şəhadət ola bilmənik?

A ğ a M ē r d a n . Xeyr, heç ona demək lazımdır! O elə bilsin ki, siz ona şahidsiniz. Sizi aparsın məhkəməyə, orada necə ki, indi söylədiniz, bu qərar ilə şəhadət edin. A ğ a S ē l m a n ın sizdə bir haqqı yox, bir tələbi yox. Desə ki, niyə belə şəhadət edirsınız, deyin ki, biz belə bili-rik. Götürün pulları! Çilov gəlibdir gedin o biri otağa, çəsttinizi yeyin, gedin. Amma sizdən bircə təvəqqəm var; gərək mən sizi bura çağırıldı-ğımı bir kimsənə bilməyə. Bu sirri saxlamaq üçün məhz rizaənlillah mən sizin hər birinizə özümdən bir Buxara böركü vədə edirəm.

S ē r b a z l a r . A ğ a , bu xüsusda xatircəm ol!

Pulları götürürülər.

A ğ a M ē r d a n . A ğ a K ē r i m , uşaqları o biri otağa apar, çilov yesin-lər, yola sal, getsinlər!

A ğ a K ē r i m s ē r b a z l a rı götürüb o biri otağa aparır.

A ğ a M ē r d a n (*yalqız*). Hələ buratan yaxşı gəlir. İndi durum gedim, məhkəmədə olan hasiyənişnləri püxtə və amadə edim ki, sabah mürafiə vaxtında bəqədri-lüzum quyruq bulasınlar. (*Durub gedir*).

Pərdə salınır

ÜÇÜMCÜ MƏCLİS

Üçümcü məclis vəqəf olur məhkəməyi-müraciətdə. Sədrdə əyləşibdir hakimi-şər, onun sağ tərəfində Ağa Rəhim və Ağa Cabbar, sol tərəfində Ağa Bəşir və Ağa Səttar ki, daima məhkəməyi-müraciətdə hasiyənişindirlər və başqa səmtdə oturubdur Ağa Mərdan – Hacı Qafurun arvadının vəkili.

Ağ a Bəşir (*hakimi-şərə rücu edib*). Ağa, maşallah sizin zehninizə və fərasətinizə! Bilirsinizmi ki, dünən şikayətə gələn arvadın əməli nə imiş? O özü ərinin cibindən üç təmən çıxarıb sonra ərini döyüb, yalandan üzünü qanadıb, başının tükün yolub, ərindən şikayətə gəlmış imiş.

Hakimi-şər. Mən demədimmi ki, bu zəifə mənim nəzərimə böhtənçi gəlir? Bunun şikayətini dürüst təhqiq etmək gərək?

Ağ a Bəşir. Axır mən də ərz edirəm ki, maşallah sizin fərasətinizə! Vallah, sizin nəzəriniz kimyadır. Əhli-məclisdən heç kim o zəifənin haqqında gümani-bəd aparmadı. Amma siz bir dəfə nəzər salmaqla buyurdunuz ki, mən o zəifənin əməlində şübhəliyəm. Vəqiqən, elə belə imiş.

Hakimi-şər. Mükərrər, mən belə işlərdə müvafiqi-vəqəf hökm etmişəm.

Ağ a Bəşir. Doğru demişlər ki, “ərbabüddüvəli mülhəmünə”,⁷ bu növ bəsirət əgər ilham deyil, bəs nədir?

Ağ a Rəhim. Ağa Bəşir nə çox təəccüb edirsən? Cənabi-əqdəsi-ilahinin ki, bir bəndəsinə lütfi-xəssı ola, onu fəzilətdə bərgüzidə və səramədi-əhli-zəmanə edər. Ağaya, cənabi-əqdəsi-ilahinin lütfi-xəssı var iş bilməkdə. Sən adın ilham qoy, mən deyirəm: bu Allahın lütfi-xəssidir.

Ağ a Cabbar. Bəli, ixtiyarın var, hər birisini demək caizdir. Belədirmi, Ağa Mərdan?

Ağ a Mərdan. Əlbəttə, əlbəttə!

Ağ a Rəhim. Ağa Mərdan, Hacı Qafurun uşağı necədir?

Ağ a Mərdan. Allaha şükür, indi hər adamı tanıyor, çağıranda gəlir.

Ağ a Cabbar. Gərək indi onun yeddi ayı tamam olmuş ola?

Ağ a Mərdan. Bəli.

Hakimi-şər. Necə, Hacı Qafurdan uşaq qalıbdır? Bəs mən eşitmişəm ki, onun heç övladı qalmayıbdır?

A ğ a B eş i r. Xeyr, ağa, sizə yalan ərz edibdirlər. Bir balaca tifil qalıbdır, ay parçası kimi! Dünən biz namazdan qayıdanda qapı ağzında Ağa Mərdanın qucağında gördük; guya ki, Hacı Qafur ilə bir almadır ikiyə bölünübdir.

A ğ a S e tt ar. Ağa, Hacı Qafurun gözü, qaşı ki sizin xatirinizdədir.

H a k i m i - ş e r. Bəli, Hacı Qafur ki, çoxdan ölmüyübüdür.

A ğ a S e tt ar. Bu uşağın da göz-qasını müayinə edəsən, Hacı Qafurun göz-qasıdır.

H a k i m i - ş e r. Mən belə bilmirdim. Xub, Ağa Mərdan, çünkü Hacı Qafurdan oğlan qalıbdır, dəxi nə murafiə lazımdır? Aşkardır ki, Hacı Qafurun mali gərək ona yetişə, başqa əqrəbasına bu surətdə yol yoxdur.

A ğ a M e r d a n (*qayət fürtənliklə*). Ağa, keyfiyyəti əgər mən qulluğunuza ərz eləsəm, qərəz görünər. Ağa Bəşir ərz eləsin ki, bu necə işdir.

A ğ a B eş i r. Ağa, keyfiyyəti mən qulluğunuza ərz edim. Hacı Qafurun bir bacısı qalıb Səkinə xanım adlı və əhli-zələmədən bir cahil oğlan sevibdir. Əziz bəy adlı ki, ondan ötrü biixtiyadır. İstir ona getsin. Oğlan yaxır durmur ki, malsız, pulsuz səni mən nə eyləyəcəyəm. İndi qız çalışır ki, bəlkə Hacı Qafurun malına varis ola, bu səbəbə oğlan onu ala. Bəbisi istədi ki, onu Ağa həsən tacirə verə ki, mütəşəxxis və dövlətli adamdır, getmədi. İndi özünə vəkil tutub və şahid hazır edib ki, guya Hacı Qafurdan övlad qalmayıbdır və gərək ondan qalan altmış min təmən mənə yetişə. Arvad taifəsi naqisül-əql belə xəyal edir ki, bu hiylə və tədbir ilə Hacı Qafurun dövlətinə sahib ola bilər. Amma xeyr, bica fikrdir, nahaq yerə özünü zəhmətə salır.

H a k i m i - ş e r. Xub, bu iş çox çəlpəşik və uzun çekəsi iş deyil. İki saatın içində bu işi qət eləmək olar. Hər iki tərəfdən iddiaları xüsusunda şahid və isbat lazımdır.

A ğ a M e r d a n. Bəli, ağa, bu saatda şahidlər hazır olar.

A ğ a S e tt ar (*Hakimi-Şərə*). Ağa, dünən ki qulluğunuza iki yetim uşaq gətirdilər ki, bisahibdirlər, buyurdunuz ki, bir dindar allah bəndəsi taparıq, buları tapşırıraq. Mən belə səlah görürəm ki, oları Ağa Mərdana tapşırasınız. Öz övladı kimi mütəvəccəh olar; çünkü həmişə həsənata talib adamdır.

H a k i m i - ş e r. Çox yaxşı, Ağa Mərdan qəbul edirsinizmi?

A ğ a M e r d a n. Baş ilə, can ilə, ağa! Övladım kimi mütəvəccəh olaram!

Hakimi - şər. Pərvərdigari-aləm sənə əcri-xeyir versin!

Bu halda qapı açılır, içəri girir Ağa Səlman, yanında dörd nəfər sərbaz və Əziz bəy və olardan sonra daxil olur Ağa Abbas, Hacı Qafur arvadı Zeynəb xanım və dörd nəfər şahid. Zeynəb xanım bir tərəfdə çadırşəbə bürünüb oturur. Ağa Səlman, Əziz bəy, Ağa Abbas da bir tərəfdə dururlar.

Hakimi - şər. Ağa Səlman, deyirlər Hacı Qafurun övladı qalıbdır. Sənin bu sözün xilafına isbatın varmı?

Ağa Səlman. Ağa, mənim, şahidlərim var ki, Hacı Qafur öləndə iqrar edib ki, mənim bacım Səkinə xanımdan başqa bir varisim yoxdur,

Hakimi - şər. Şahidlər ədayi-şəhadət etsinlər.

Aşaqı Səlman (*sərbazlara mütəvəccəh olub*). Şəhadətinizi edin!

Sərbəzi - əvvəl. Ağa, mən yoldaşlarım ilə Hacı Qafur öləndən bir gün irəli onu yoluxmağa gəldik və soruşduq ki, oğlundan uşaqqan nəyin var? Dedi ki, bir bacım Səkinə xanımdan başqa bir kəsim dünəyada yoxdur.

Hakimi - şər. De ki, əşhədü-billah belə eşitdim!

Sərbəz. Əşhədü-billah belə eşitdim.

Aşaqı Mərdanın rəngi qaçır və təəccüb edir. Habelə Ağa Səlmanın.

Hakimi - şər (*o biri sərbazlara mütəvəccəh olur*). Siz necə eşitdiniz bir-bir deyin!

İkinci sərbəz. Əşhədü-billah, mən də belə eşitdim.

Üçüncü sərbəz. Əşhədü-billah, mən də belə eşitdim.

Dördüncü sərbəz. Əşhədü-billah, mən də belə eşitdim.

Aşaqı Mərdan (*kəmali-diltəngliklə*). Bəs o vaxta onun arvadının qucağında balaca uşaq görmədiniz?

Əvvəlimci sərbəz. Xeyr, balaca uşaq özgə yerdə görmüşük. İstirsən onu da deyək.

Aşaqı Mərdan. Yaxşı sakit olun (*hakimi-şərə mütəvəccəh olub*). Aşa, mənim şahidlərim var ki, bu sərbazlar deyən gündə Hacı Qafurun qucağında bir aylıq oğlunu görüb'lər və soruşublar ki, bu kimdir? Deyibdir ki, mənim oğlumdur. Şahidlər budur, hazırda durublar. (*İşarə edir öz şahidlərinə*). Hər birisi sahibi-savad, mötəbər və dindar adamdır.

Aşaqı Səttar (*təvəccəhi-tamam ilə*). Aşaqı Mərdan, zahirən bu cavan Hacı Şərifin oğludur?

Ağa Mərdan. Bəli.

Ağa Səttar. Bəli, elə kişidən şəksiz saleh övlad qalacaqdır. Hacı Şərif çox saleh kimsənə idi.

Hakimi-şər (*şahidlərə üzün tutub*). Bildiyinizi deyin!

Əvvəlimci şahid Həpo. Bildiyimizi deyək ?

Hakimi-şər. Bəli.

Həpo. Ağa, dünən Ağa Mərdan məni yoldaşlarım ilə evinə çağırıb hər birimizə on beş təmən pul verdi ki, bu gün gəlib sizin hüzurunuzda deyək ki, vəba vaxtı biz Hacı Qafurun qucağında bir aylıq oğlunu görmüşük. Qumarbaz baba idim. Aldım, apardım; çünkü nahaq işdən ötrü verilmişdi, bərəkəti də olmadı. Bu gecə on beş təmənin hamisini bir yerdən ududzum. Bir yaman hərifə rast gəlmışdım ki, Leylac⁸ onun əlinə su tökməyə yaramaz idi. Bundan başqa mən bir zad bilmirəm Ağa, nə Hacı Qafuru görmüşəm və nə onu tanıram.

Ağa Mərdanın lap boğazı quruyur.

Hakimi-şər (*o biri şahidlərə üz tutub*). Siz nə deyirsiniz?

O biri şahidlər (*bir yerdə*). Bəli, biz də elə bunu deyirik, necə ki, yoldaşımız təqrir edir.

Hakimi-şər (*haşiyənişinlərə*). Siz məni inandırdınız ki, Ağa Mərdan dindar adamdır. Bu dəlalət edir sizin nadürüştüyüňüzə.

Aşa Bəşir. Xeyr, ağa, dəlalət edir bizim saf və sadıqlıyımız ki, ona inanıb təqriratına görə onu dindar hesab edirdik.

Aşa Rəhim (*yoldaşı Ağa Səttara ahəstə*). Yalançının evinə od düşsün! Nadürüst Aşa Bəşir gör nə səbəb tapdı üzrxahlığa! Aşa da güman edəcək ki, biz vaqıən saf və sadıq imişik.

Bu halda şahzadənin fərraşbaşısı içəri daxil olur.

Fərraşbaşı (*hakimi-şərə*). Aşa, şahzadə soruşur ki, Hacı Qafurun bacısının varisiyi sizin yanınızda sabit oldumu?

Hakimi-şər. Bəli, sabitdir. Amma şahzadə bilirmi nə günə bu sübut hasil oldu?

Fərraşbaşı. Bəli, Hacı Rəcəbəli, Aşa Mərdan və Aşa Səlmanın niyyətini duyub şahzadəyə bildirmişdi və şahzadə olarin əməllərinin bütənəna lazımayi-tədbir görsətdi. İndi bu iki nəfərin təqsiri sübuta yetişibdir və mənə fərmayış olunubdur ki, oları bu saatda şahzadə hüzuruna aparam.

Hakimi-şər. Ağa Səlman da bu işdə hiylə edirmiş
Fərraşbaşı. Bəli, batində o da Ağa Mərdanın şəriki imiş.

Ağa Mərdanı və Ağa Səlmanı götürüb gedir.

Hakimi-şər. Əziz bəy, Hacı Qafurun bacısının adamı indi sənsən. Onu xəbərdar elə ki, iki saatdan sonra Hacı Qafurdan qalan məbləği mən özüm gətirib neçə nəfər şahidi-mötəbərin hüzürunda ona təslim edərəm.

Əziz bəy. Bəli, baş üstə, ağa, mürəxxəs olum. (*Məclis dən çıxır*).

Ağa Bəşir. Bah, balan ölsün kişi! Belə də yalan odurdu ki, bu qayırmışdı? Pərvərdigara, dünyada necə bidin adamlar yaradıbsan! Kişi yalandan elə istirmiş Hacı Qafura oğul sabit edə. A kişi, belə də cürət olarmı? Ağa Cabbar, sən mən axmağa de ki, bu mərtəbədə saf və sadıqlıq olarmı ki, elə hər zada inanırsan?

Ağa Cabbar (*iüzün kənara tutub*). Yalançının evi yixılsın! Sən saf və sadıqsən! (*Qaim sövt ilə*). A kişi, durun gedək, ağıaya çox zəhmət oldu. Dəxi çox danışmaq nə fayda verər?

Əvvəl hakimi-şər mütəfəkkir ayağa durub gedir. Sonra hamı ayağa durub gedirlər. Məclis tamam olur.

Pərdə salınır

Tamam olur